

LİTERATURA

1. «Новая философская энциклопедия», в 4 т., М., : Мысль, 2000—2001. — ISBN 5-244-00961-3
 2.Чернышевский Н. Г. Полн. собр. соч., т. 2. М., 1947, с. 91
 3.Леонтьев А. Н. Проблемы развития психики. М., Издательство МГУ 1981 (4 издание),584 с. с. 286—290
 4.Зиммель Г. Философия культуры. — Избр. соч. в 2 т., т. 1. М., : «Юристъ» 1996;
 5.Каграманов Дж. В. Научные поиски наследия азербайджанского поэта XIV Сейида Имадеддина Насими // Из истории средневековой восточной философии. Баку, 1989.
 6. Каграманов Дж. Научно-критический текст произведений Насими // Имадеддин Насими : сборник статей.

AZƏRBAYCAN MUĞAMININ SƏS YAZILARI İRSİ

Jale QULAMOVA

Səs yazıları qıymətli tarixi mənbə, geniş dinləyici kütłəsinə təsiretmə dərəcəsinə görə əvəzsiz təbliğat materialıdır. Təqdim olunan məqalədə ilk səs yazıları haqqında məlumat verilmiş, səsleri vallara yazılımış xanəndelərin adları açıqlanmış, Azərbaycan Respublikası Dövlət Səs Yazılıarı Arxivinin bu sahədə gördüyü avəzənləməz işlərdən səhəbat açılmışdır.

Açar sözlər: muğam sənəti, milli musiqi, səs yazıları, arxiv, qammafon valları.

Milli musiqimizi, əsasən də muğam sənətimizi xüsusi bir mərhələyə qaldıran, başqa xalqlara çatdırın çox istedadlı sənətkarlar fəaliyyət göstərib ki, onlardan qalan yadigarlar mədəni irsimizə əvəzsiz sərvətlərindəndir. Bununla əlaqədər Azərbaycanın digər tarixi abidələri ilə yanşı fono (səs yazıları) sənədlərin dəqiyməti arxiv materialları kimi toplanıb mühafizə edilmesi məqsədilə Nazirlər Kabinetinin 1968-ci il 5 aprel 154 sayılı qərarı ilə Milli Arxiv İdarəsinin tərkibində Azərbaycan Respublikası Dövlət Səs Yazılıarı Arxivı yaradılmışdır.

Milli Arxiv İdarəsinin tərkibində fəaliyyət göstərən 6 dövlət arxivini var ki, Səs yazaları Arxivini burların arasında ən gəncidir. İlk dəfə olaraq belə arxiv 1967-ci ildə Rusiyada yaradılmışdır. Ümumiyyətə, arxivlərin hamısı həmişə eyni məqsədə xidmət edib. Tarixi sənədlərin, stenogrammların, daş kitabələrin, qayaüstü təsvirlərin, elyazmaların, kitabların, mətbuat orqanlarının, müəyyən əşyaların, kolleksiyaların qorunmasına, mühafizə edilərək gələcək nəslə çatdırılmasına çalışıb. Səs Yazılıarı Arxivinin qarşısında duran əsas məqsəd isə Vətənimizin ictimai-siyasi, tarixi, elm və mədəniyyətin özündə əks etdirən bedii və sənədli audio-video sənədləri, habelə, dövlət, siyasi və ictimai xadimlərinin çıxışlarının müxtəlif səs və video daşıyıcılarında olan yazıları, müharibə və əmək

veteranlarının, elm və incəsanət xadimlərinin, ölkəmizə gelən yüksək vəzifeli qonaqların səs və video yazılarını toplayıb onların dövlət mühafizəsinə təmin etmək kimi vacib vəzifə qoyulub. Arxivdə sənədlərin dövlət mühafizəsinə qəbulu, elmi-texniki cəhətdən işlənilməsi, onların bərpası və mühafizəsinin təmin edilməsi ilə yanaşı, onlardan hərtərəfi istifadənin təşkili də arxivin fəaliyyətinin mühüm sahəsinə təşkil edir. Yarandığı gündən arxivin əməkdaşları qısa müddət ərzində Azərbaycan musiqi xəzinəsinin inciləri sayılan xeyli miqdarda qammafon valı əldə etmişlər. Sayı 1500-ə qədər olan, 1901-1915-cü illərdə yazılmış belə sənət inciləri arxivin «Qızıl fondu»nın əsasını təşkil edir. Burada mühafizə edilən vallannın bir qismi XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olan qurğularda yazılıb (7).

Arxivin ən qədim sənədi XIX əsrin ikinci yarısına aiddir. Bərk sixılım desikli kartondan olan bu val «Herafon» adlı cihazda səsləndirilir. Valın kənarında rus dilində mürəkkəbə Strausun «Qaraçı baron» və «Mazurka-polka» sözləri qeyd edilib, Mirzə Fətəli Axundzadənin dəst-xətti iddir. Nadir val Şəki şəhərindən, dramaturqun ev-muzeyindən getirilib (6).

Arxivin fono sənədlərinin yaranma tarixi 1902-ci ildən bu günə qədər olan dövrü əhatə edir. Qeyd etdiyimiz kimi 1902-1915-ci illərin fono sənədlərini əsasən Azərbaycanın klassik xanəndələrinin səsleri



yazılmış qammafon valları təşkil edir. Arxivin fondlarında vallarda Azərbaycan musiqi mədəniyyətini xüsusi bir mərhələyə qaldırmış xanəndələrdən Cabbar Qaryagdioglu, qadın-xanendə Mirza Güller xanımın, Məcid Behbudovun (xalq artisti Rəşid Behbudovun atası), Seyid Şuşinskının, Keçəçi oğlu Möhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Mirtağı Mirbabayevin (Seyid), Ələsgər Abdullayevin, Musa Şuşinskının, Həmid Mallibəylinin, Məşədi Qafann, Musa Səfərovun, Əbdülqədir Cabbarovun, qarmonçalan Mirtağının, Cəmil Əmirovun (bastəkar Fikret Əmirovun atası), tarzenlerden Qurban Pirimovun, Mirzə Fərecin, Şirin Axundovun və başqa sənətkarların ifasında onlara muğam, təsnif, xalq mahnıları və el havaları yazılmış qammafon valları cəmlənib. Bu vallar dünyanın məşhur səsyzəmən şirkətləri olan Ingiltərənin "Qrammafon", Fransanın "Pete", Varsavanın "Sport-Rekord", Kiyevin "Ekstrafon", habelə Tiflisdə fəaliyyət göstərən "Konsert-Rekord" və Bakının "Qrammafon-Rekord" şirkətlərindən yazılıb yazılmışdır.

Arxivin əməkdaşları uzun illərdən bəri unudulmuş bir çox sənətkarların sorağına düşərkən onlardan yadigar qalan sənət incilərini tapıb üzə çıxarıblar. Məşhur xanım xanendə Mirzə Güller, xanendə Aslan, Musa Səfərov, Qasim Abdullayev, Məşədi Qafar, səsi ilk vala yazınlardan biri Əbdülqədir Cabbarov belə sənətkarlardandır.

Dövlət Səs Yazmaları Arxivinin kataloqunda (№1068) birüzlü, qara rəngli valın 100 ilən artıq tarixi olduğu göstərilir. Riqanın (Latviya Respublikası) "Qrammofon" firması tərəfindən yazılmış bu valın tarixinin 2005-ci ildə Azərbaycana gəlməş, respublika Milli Arxiv İdarəsinin qonağı olmuş, İngiltərənin Kral kitabxanasının fono-arxiv eksperti, səs yazıları üzrə tədqiqatçı-mütəxəssis Ulyam Prentik İngiltərədə saxlanılan xüsusi musiqi kataloquna istinadən 1904-cü ilə aid olduğunu bildirmişdir (1, səh.5).

Səs yazısına əsasən belə qənaətə gəlmək olur ki, Azərbaycanın səsi vala yazılan ilk muğam ifaçısı

"Qəbirbala" təxəlliüsü ilə tanınmış Əbdülqədir Kərbəlayı Ağacabbar oğlu Cabbarovdur.

Xalq artisti Behram Mansurovun atası Məşədi Süleymanın Dövlət Ədəbiyyat və İncəsanət Arxivində saxlanılan xatirələrindən oxuyuruq: "Badi-Kubədə Qədirbala (Əbdülqədir Cabbarov) yaxşı oxuyan olub. Özü də Çənberəkendli (indiki Şəhidlər xiyabanı olan ərazi) idi. Qalayı işleyen Qədirbalanın çox güclü və çox yaxşı oxumağı vardi. Onu yaxından tanıyanlar söyləyirlər ki, Qədirbalanı toyular, məclislərə apanb oxutdurmaq müşkül məsələ idi. Bir az təkəbbürlü idi, oxumaq üçün yüksək rütbəli şəxslərin təklifini qəbul etmezdi. Onun səsinin yanında alınması öncədən dostlən tərifindən hazırlanmış maraqlı bir "ssenari" esasında baş tutub. Şəxsiyyətinə və sənətinə yüksək qiymət verən dostları onu gəzmək adı ilə Riqaya aparırlar. Arxivlərde saxlanılan xatirələrən melum olur ki, dostlən Qədirbalanı həvəsənləndirməkdən ötrü özleri bir-iki ağız deyirlər. sonra isə heç nədən xəbəri olmayan xanəndəyə oxumağı təklif edirlər. Qədirbala ətrafdakıları onu diqqətlə dinlədiklərini görüb canı-dilla "Heyrati" muğamını oxuyur. Bununla da xanəndənin Riqanın "Qrammofon - Rekord" firması tərifindən səsi yazılış birüzlü qara val illərlə, bu və ya başqa məkanlarda özüne yer tapsa da, son ünvani respublika Dövlət Səs Yazmaları Arxiv olur (1, s.7).

Ondan sonra səsi vala yazılılan xanəndə Cabbar Qaryagdioglu olmuşdur. Beləliklə də bu ənənə halını almış, bir çox muğam ifaçılarımızın ifasında muğamlarımız qammafon vallarına köçürülmüşdür. Bütün bu xanəndələri esasən tərəfda Qurban Pirimov, kamançada Saşa Oqanezashvili müşayiət etmişdir.

O dövrde müğənnilərin səslerinin qammafon vallarına yazılış texniki cəhdən çox çətinliklə başa gəlirdi. Buna görə də musiqicidən son dərəcə yüksək ifaçılıq məhərəti tələb olunurdu, çünki məclisdə 2-3 saat çəkən müğam 3 dəqiqəlik val üçün oxumaq və dinleyicidə az-çox təsəvvür yaratmaq heç də asan deyildi. Çox qəribədir ki, 3 dəqiqə oxuyan müğənni müğamın arasında yeri geldikdən təsnifdən de istifadə edirdi. Bu, bir dəhə o dövrün müğənnilərinin son dərəcə parlaq ifaçılıq məhərətinə malik olmalarına canlı sübətdür (5, seh.7).

Səsini vala yazdırın xanəndələrin hər biri qeyri-adi ustalıq nümayiş etdirərək, Azərbaycan musiqisini bütün gözəlliyi ilə dinleyiciyə çatdırmağa nail olmuşlar. Həmin firmalar tərifindən musiqicilərin vallarının kataloqu da biraxılmış, burada musiqicilərin şəkli və onlar haqqında məlumatlar öz əksini tapmışdır (2, seh.55). Əldə edilmiş bu kataloqlar istifadə üçün sanballı məlumat mənbəyi olduğu kimi, həmin valların axtarılıb tapılmasında da xüsusi əhəmiyyət kəsb edir.

Arxivin fondlarında mühafizə edilən maraqlı vallardan biri "Vəzgəzli" və "Mirzəyi" rəqs havaları yazılan vallardır. Bu rəqs havalarını Varsavanın "Sport Rekord" səsyzəmən şirkətinin avropanlı əməkdaşları ifa edərək vala yazdırılmışlar. 1910-cu ildə buraxılan bu vallar musiqimizin Avropada da xüsusi maraqlı doğurduğu səbətdür.

O dövrün mühüm hadisələrindən biri də səhnə

əsərlərinin qrammafon valına yazılmış olub. Belə ki, 1914-cü ildə Varşavanın "Sport- Rekord" şirkəti Zülfiqar Hacıbeyovun "Əlli yaşında cavan" və "Evlikən subay" əsərlərindən parçalan görkəmli səhərə usta Hacıağa Abbasovun ifasında vala yazmışlar. Müəllifin "Əlli yaşında Cavan" əsəri beş, "Evlikən subay" əsəri isə iki vəldan ibarətdir və arxivin nadir fono sənədləri kimi qorunub saxlanılır. Maraqlıdır ki, burada xalq artisti Hacıağa Abbasovla bərabər əsərin müəllifi Zülfiqar Hacıbeyov də iştirak edib. Belə tapıntılar arxivin fondlarını zənginləşdirdiyi kimi mədəniyyət tariximiz araşdırılmasında da xüsusi əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, keçən əsrin qızıl səslerinin lənt yazılıları kütüvə tirajla çıxarılmayıraq, yalnız bir nüsxədə yazılmışdır. Bunlar isə zaman keçidkə unudulmağa doğru gedirdi. Qrammafon vallannın kütüvə tirajla buraxılışı XX əsrin II yarısından geniş vüset almışdır. Belə ki, Azərbaycanda köhnə vallannı bərpası sahəsində təqdirləyiş iş aparılmağa başladı.

Qeyd etdi ki, XX əsrin əvvəllerində yaranmış xanəndələrin qrammafon valları onların repertuarları haqqında daha dəqiq məlumatları cəmləşdirən qiymətli mənbədir. Həmin vallar hal-hazırda arxivlərdə qorunub saxlanılır. Azərbaycan Dövlət Səs Yazılırları arxivində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qrammafon vallannın böyük bir kataloqu vardır. Həmin arxiv fondlarında saxlanılan qadım qrammafon vallannın bir hissəsi "Musiqi Dünyası" jurnalının əməkdaşları tərafından barpa olunmuş və "Azərbaycan diskografiyası" vəb-saytında yerləşdirilmişdir ki, bu da dünyadan istanilen yerində internet istifadəçilərinə Azərbaycan muğam sənətini tanıdırəq, milli musiqi mədəniyyətimizin təbliğində böyük rol oynayır. "Azərbaycan diskografiyası (1900-1940)" internet saytında qrammafon vallarının çox böyük həcmde informasiyanı əhatə edən kataloqu da verilmişdir (8). Bu işdə jurnalın naşiri və baş redaktoru əməkdar incəsənet xadimi, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov və jurnalın coxsayılı əməkdaşlarının böyük eməyi vardır.

Onu da bildirim ki, "Musiqi Dünyası" jurnalı musiqi məkanında təsis olunduğu gündən bəri bütün müsiqicilər üçün böyük bir elmi mənbədir. 20 ilə yaxındır ki, "Musiqi Dünyası" elektron neşrər mərkəzi incəsənet və mədəniyyət, elm və təhsil nümayəndələrinin, elektron və kompüter texnologiyaları sahəsində fealiyyət göstərən mütəxəssisləri bir araya getirərək, həm elmi almanax və tədris vesaitleri, həm de Azərbaycan musiqi mədəniyyətinin virtuallaşması ilə bağlı saytalarına və audio CD sənayesinin yeni müasir metodlarının inkişafı ilə təsdiqlənən bir neçə istiqamətdə fealiyyət göstərərək, bir çox layihələrə imza atmışdır. Bu layihələrdən biri 2015-ci ildə reallaşan dahi Azərbaycan bəstəkar Üzeyir Hacıbəylinin 130 illiyinə həsr edilmiş Azərbaycan ənənəvi musiqisinin multimedya elektron bazası layihəsidir. Çox böyük resurslann bir araya gəldiyi bazada külli məqdədə informasiya toplanmışdır. 1250 səhifə rəqəmsal informasiya, 300 şəkil, 250 audio və 450 videosaat və

not kolleksiyasının, yalnız muğam bölməsinə 400-dən çox qramoplastinkaların restavrasiya edilmiş yazılılarının daxil olduğu bu baza ənənəvi musiqinin bütün sahələri haqqda çox ətraflı bir məlumatdır. Muğam sənəti, aşiq sənəti və xalq mahni və rəqsleri haqqda informasiya müxtəlif bölgülərə paylaşıraq, onların bütün icraolunma formalarında təqdim olunmuşdur. Məsələn, muğam sənəti - "Mugam və poeziya", "Muğam və caz", "Muğam simalarda", "Muğam antologiya", "Muğam operaları", "Muğam not yazılarında" və s., aşiq sənəti - "Aşiq havalar", "Aşiq poeziyi", "Dastanları", xalq musiqisi - "Xalq mahnları", "Xalq musiqi alətləri", "Xalq musiqisinin antologiyası", "Xalq rəqsleri" və s. bölmələrində təqdim olunmuşdur (3).

Bu iş bu gün də davam etdirilir. Belə ki, muğam ifaçılarının çıxışları müasir texniki vasitələrle CD, audio-video kassetlərə yazılar, internet sehiflərinə daxil edilir. Bu baxımdan Heydər Əliyev Fonduñun rehbərliyi ilə "Musiqi Dünyası" jurnalının əməkdaşları tərəfindən hazırlanmış, Tariyel Məmmədovun koordinatöru və məsul redaktoru olduğu "Qarabağ xanəndələri", "Muğam ensiklopediyası" - "Azərbaycan xanəndələri", "Azərbaycan muğamı" kimi CD və DVD disklərdən ibarət albomlar əlamətdاردır. Həmçinin, "Azərbaycan diskografiyası" (1900-1940-ci illər), "Muğam ensiklopediyası" kimi internet saytları diqqətəlayiqdir. "Muğam ensiklopediyası"na daxil edilmiş beş CD albom - I. Qarabağ xanəndələri; II. Muğam destgahları; III. Genç xanəndələr; IV. Ustad xanəndələr-I (kişi xanəndələr); V. Ustad xanəndələr-II (qadın xanəndələr) muğam sənətinin XX əsr boyu tarixi inkişafyolunu izləməye imkan verir.

Məsələn, "Qarabağ xanəndələri" adlı məşhur layihənin həyata keçirilməsi nəticəsində Qarabağ muğam məktəbinin korifeylerinin səsleri ilk dəfə olaraq müasir dinləyicilərə təqdim olundu. Bunlar Cabbar Qaryağdıoğlu, Keçəcioğlu Məhəmməd, İslam Abdullayev, Məşadi Məhəmməd Fərzəliyev, Məcid Behbudov kimi görkəmli ifaçıların səs yazıları idi.

UNESCO-nun şəhəri və qeyri-maddi əsərin qorunması üzrə Konvensiyanın qarşıya qoyduğu məqsəd məhz



musiqi ənənələrinin qorunması, yaşanması və zənginləşdirilməsi kimi mühüm işlər idir. Bu təşəbbüs beynəlxalq mədəni ictimaiyyətin diqqətini muğam kimi nadir sənət incisinin və onun yaşadılmanın ifasına cəlb edir. Bu gün muğam ifaçılarının çıxışları müasir texniki vasitələrle SD disklərə yazılır, internet sehiflərinə daxil edilir. Bütün bunlar əlbəttə ki, Azərbaycan muğamının dünyada tanınmasında müüm rol oynayır.

Arxivin fondlarını yeni sənədlər hesabına zənginləşdirmək işin birinci tərefidir. Əsas və vacib məsələ isə onların mühafizəsini temin etməkdir. Əgər qoruyub saxlaya bilərsənə ou toplamağın heç bir mənəsi yoxdur. Elə bu məqsədə də sənədlərin mühafizəsi yönündə bir sıra taxiresalinmaz tədbirlər həyata keçirilir. Bunlardan ən vacib Milli Arxiv idarəsinin maliyyə dəstəyilə fono-video sənədlərin xüsusi programla rəqəmsal formata keçirilməsidir. Fərqli qeyd etməliyik ki, Respublika arxiv sisteminde ilk olaraq bu çox gərəklili işe səsəyazaları arxiv başlayıb və hazırda arxivdə mühafizə edilən 50 minə qədər fono sənədin və iyirmi minden artıq video süjetin 40% - e qədər artıq rəqəmsal formatda CD və DVD disklərinə köçürüüb və bu iş müntəzəm olaraq davam etdirilir. Yaxın vaxtlarda tam elektron arxiv yaratmaq qarşıya qoyulub.

Bələlikə, səs yazıları qiymətli tarixi mənbə, geniş dinləyici kütłəsinə təsirətmə dərəcəsinə görə əvəzsiz

təbligat materialıdır. Səs yazılarına tələbat gündəngüne artır və onlardan istifadə genişlənir. Arxivin audio-video materiallarında radio və televiziya verilişlərində kinofilmlərin çəkilişində, müxtəlif yingincəq və bayram tədbirlərində, xatira və yaradıcılıq gecələrində, elmi işlərdə, müzey sərgilərində və sairə tədbirlərində istifadə edilir. Respublika Dövlət Səs Yazılırları Arxivinin fondları müntəzəm olaraq ölkəməsini ictimai-siyasi və mədəni həyatını özündə əks etdirən yeni-yeni sənədi və bedii fono sənədlər zənginləşir (8).

Xanəndələrin ifa etdikləri muğamları haqqında məlumatlılar elmi-publisistik yazılarında, musiqi xadimlərinin xatirələrində rast gelir. Bütün bu mənbələrdən xanəndələrin repertuarı haqqında müəyyən təsəvvür yaratmaq olur. Bütün bunlar, şübhəsiz ki, Azərbaycan muğamının dünyada tanınmasında müüm rol oynayır. Əlbəttə ki, Azərbaycan xanəndələrinin yaradıcılığının səsəyazaları vasitəsilə öyrənilməsə musiqişünasların qarşısında duran müüm məsələlərdəndir. Lakin qrammafon valları onların repertuarları haqqında daha geniş məlumatı özündə əks etdirən mənbə olduğu üçün biz gələcək tədqiqatlarımızda Azərbaycan Dövlət səs yazıları arxivində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qorunan qrammafon valları əsərsində görkəmli muğam ifaçılarının repertuarını sistemləşdirərək müqayiseli təhlilər aparmağı qarşımıza məqsəd qoymuşuq.

ƏDƏBİYYAT

1. Aslan Kənan. "Ən qədim valın kimə məxsus olduğu məlumdur". "Azərbaycan" qəzeti, 2016, 14 dekabr, s.7
2. Musayev R.H. "Qarabağ xanəndəlik ənənəsinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolü" adlı sənətşünaslıq namizədi alimlikm dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. B.: 2004
3. Məmmədov T.A. Ön söz. "Musiqi Dünyası" jurnalı, 3/64, 2015, səh. 3
4. Şuşinski F.M. Musiqişünasın düşüncələri. Bakı, Gənclik, 1985, 352 s.
5. <<http://medeniyet.az/page/news/19548/Ses-saxlanci.html?lang=ru>> Elçin Qaliboğlu. Azərbaycan Respublikası Dövlət Səs Yazılırları Arxiv - Möcüzəli səsler xəzinəsi - 50 il
6. <http://milliarxiv.gov.az/ards>
7. <<http://www.milliarxiv.gov.az/az/news/azerbaycan-respublikasi-dovlet-ses-yaziları-arxiv-50-il>> Mədətov Həsənhan. 5 aprel Azərbaycan Respublikası dövlət səs yazıları arxivinin yaradılmasının 50 illik yubileyi gündür.
8. enene.musiqi-dunya.az > muğam sənəti - Azərbaycan ənənəvi musiqisi - Musiqi Dünyası

Наследие звукозаписей Азербайджанского мугама

Звукозаписи являются ценным историческим источником, незаменимым материалом для распространения информации о степени эмоционального воздействия на широкую аудиторию. В представленной статье была дана информация о первых звуковых записях, имена певцов обозначенных на дисках, подробно освещена в проделанной работе, Государственного Звукоархива Азербайджана.

Ключевые слова: мугам, национальная музыка, звукозаписи, архивы, граммофонные валы.

Heritage of the sound recordings Azerbaijan mugam

Sound recordings are valuable historical source, it is an indispensable propaganda material for the extent to which it can affect the broad audience. The article presents the first sound recordings the names of khanandas written on the shields were disclosed. The irreplaceable work done by the archive of the state archives of the Republic of Azerbaijan in this field was discussed.

Keywords: Mugam, art, national music, sound recordings, archive, gramophone shafts.